

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

QƏRARI

№ 51/1

Bakı şəhəri

25 oktyabr 2023-cü il

“Sığortaçılarının investisiya əməliyyatları ilə bağlı Qayda”nın təsdiq edilməsi barədə

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci, 78.2-ci və 79.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

QƏRARA ALIR:

1. “Sığortaçılarının investisiya əməliyyatları ilə bağlı Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Mərkəzi Bankın sədri

Taleh Kazımov

Sığortaçıların investisiya əməliyyatları ilə bağlı

Qayda

1. Ümumi müddəalar

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 62.2-ci, 78.2-ci və 79.4-cü maddələrinə əsasən hazırlanmışdır və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması qaydalarını müəyyən edir.

2. Anlayışlar

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. **balans dəyəri** – müvafiq aktivin mühasibat hesablarındakı qalığı;

2.1.2. **fond birjasının listinqi** – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;

2.1.3. **riyazi ehtiyatlar** – hesabat tarixinə qədər baş verməmiş, lakin sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətində gələcəkdə baş verməsi mümkün ola bilən sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi;

2.1.4. **dövlət qiymətli kağızı** – bu Qaydanın məqsədləri üçün yerli və xarici səlahiyyətli dövlət orqanları tərəfindən buraxılan qiymətli kağız;

2.1.5. **kredit reytingi** – ölkələrin (təşkilatların) uzunmüddətli maliyyə öhdəliklərini yerinə yetirə bilməsi ilə bağlı müvafiq beynəlxalq nüfuzlu reyting agentlikləri tərəfindən qiymətləndirmə nəticəsində verilən dərəcə;

2.1.6. **kredit reyting qrupu** – bu Qaydanın 4 nömrəli Əlavəsinə uyğun olaraq aşağı kredit riski kimi qiymətləndirilən 0-cı qrupdan yüksək kredit riski kimi qiymətləndirilən 4-cü qrupadək olmaqla, ölkələrin (təşkilatların) təsnifatı;

2.1.7. **beynəlxalq nüfuzlu reyting agentlikləri** – bu Qaydanın 4 nömrəli Əlavəsində göstərilən cədvələ uyğun olaraq müvafiq kredit reytingini verən təşkilatlar;

2.1.8. **dövlət zəmanəti** – əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliyi;

2.1.9. **çoxtərəfli inkişaf bankı** – Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa

İnvestisiya Fondu və iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;

2.1.10. **avrobond** – emitentin öz ölkəsindən kənarında öz valyutasından fərqli xarici valyutada buraxdığı beynəlxalq istiqraz.

2.2. Bu Qaydanın məqsədləri üçün kredit reytingi olaraq hesabat tarixindən əvvəlki son 12 təqvim ayı ərzində beynəlxalq nüfuzlu reyting agentlikləri tərəfindən verilən və qüvvədə olan ən aşağı kredit reytingi əsas götürülür.

2.3. Bu Qaydanın məqsədləri üçün “əlaqəli şəxs” anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49–1.1-ci maddəsində göstərilən şəxsləri, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49–1.1.6-cı maddəsində göstərilən şəxsin ən azı 20 faiz payla birbaşa və ya dolay yolla iştirak etdiyi hüquqi şəxsləri əhatə edir.

2.4. Bu Qaydada istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, Qanunun 1.2-ci maddəsinə uyğun olaraq təkrarsığortaçıları da əhatə edir.

2.5. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda müəyyən edilmiş mənaları ifadə edir.

3. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası zamanı tətbiq edilən əmsallar

3.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:

3.1.1. Dövlət qiymətli kağızları:

3.1.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%;

3.1.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:

3.1.1.2.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 100%;

3.1.1.2.2. 3-cü kredit reyting qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – 100%;

3.1.1.2.3. Bu Qaydanın 3.1.1.2.2-ci yarımbəndi istisna olmaqla, 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 0%;

3.1.2. Bank hesablarındakı pul vəsaitləri:

3.1.2.1. Azərbaycan Respublikası ərazisində (bundan sonra – ölkə ərazisində) yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

3.1.2.1.1. Azərbaycan Respublikasının kredit reytingindən (bundan sonra – ölkə kredit reytingi) maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;

3.1.2.1.2. ölkə kredit reytingindən 6 pillə və daha aşağı olan və ya kredit reytinginə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 80%;

3.1.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – 80%;

3.1.2.2. Azərbaycan Respublikası ərazisindən kənarında (bundan sonra – ölkə xaricində) yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

3.1.2.2.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;

3.1.2.2.2. 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 0%;

3.1.3. **Daşınmaz əmlakın balans dəyəri – 70%;**

3.1.4. **Qeyri-dövlət qiymətli kağızları:**

3.1.4.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

3.1.4.1.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;

3.1.4.1.2. 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;

3.1.4.2. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

3.1.4.2.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%;

3.1.4.2.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 100%;

3.1.4.2.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 100%;

3.1.4.2.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:

3.1.4.2.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;

3.1.4.2.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;

3.1.4.2.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:

3.1.4.2.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 20%;

3.1.4.2.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;

3.1.4.3. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

3.1.4.3.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;

3.1.4.3.2. 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;

3.1.5. **Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:**

3.1.5.1. hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 100%;

3.1.5.2. hesabat tarixinə ödəmə vaxtı 31–45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 80%;

3.1.5.3. hesabat tarixinə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 0%;

3.1.6. **Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı – 100%;**

3.1.7. **Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc (əsas məbləğ) verilmiş pul məbləğləri – 100%.**

3.2. Hissəvi sığorta və təkrarsığorta haqqı nəzərdə tutulmuş müqavilələr üzrə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqlarının gələcəkdə ödənilməsi nəzərdə tutulan növbəti hissələrinin, həmçinin hesabat tarixinə təminat müddəti bitmiş sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqlarının cəmi məbləğləri bu Qaydanın 3.1.5.3-cü yarımbəndində göstərilən bölgədə əks etdirilməlidir.

4. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası zamanı nəzərə alınmalı olan diversifikasiya normaları

4.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin hesablanması zamanı həmin vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:

4.1.1. **Dövlət qiymətli kağızları:**

4.1.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;

4.1.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:

4.1.1.2.1. minimum 1-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 30%-dək;

4.1.1.2.2. 2-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – bir ölkə üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;

4.1.1.2.3. 3-cü kredit reyting qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – bir ölkə üzrə 5%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;

4.1.2. **Bank hesablarındakı pul vəsaitləri:**

4.1.2.1. ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

4.1.2.1.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 20%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 50%-dək;

4.1.2.1.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 80%-dək;

4.1.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – bir investisiya şirkətində 20%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 50%-dək;

4.1.2.2. ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

4.1.2.2.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

4.1.2.2.1.1. 0-cı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 15%-dək;

4.1.2.2.1.2. 1-ci və 2-ci kredit reyting qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;

4.1.2.2.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

4.1.2.2.2.1. 0-cı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;

4.1.2.2.2.2. 1-ci və 2-ci kredit reyting qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;

4.1.3. **Daşınmaz əmlak:**

4.1.3.1. sığortaçının mülkiyyətində olan və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan daşınmaz əmlak – bir daşınmaz əmlakda 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;

4.1.3.2. sığortaçının mülkiyyətində olan investisiya məqsədli digər daşınmaz əmlak – bir daşınmaz əmlakda 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;

4.1.4. **Qeyri-dövlət qiymətli kağızları:**

4.1.4.1. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

4.1.4.1.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;

4.1.4.1.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – sığorta ehtiyatlarının 50%-dək;

4.1.4.1.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – sığorta ehtiyatlarının 50%-dək;

4.1.4.1.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:

4.1.4.1.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 15%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;

4.1.4.1.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 15%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;

4.1.4.1.5. Bakı Fond Birjasının listingində olmayan qeyri-dövlət qiymətli kağızları:

4.1.4.1.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 5%-dək;

4.1.4.1.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 10%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 5%-dək;

4.1.4.2. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

4.1.4.2.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

4.1.4.2.1.1. minimum 1-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 30%-dək;

4.1.4.2.1.2. 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;

4.1.4.2.2. minimum 2-ci kredit reyting qrupuna daxil olan və çoxtərəfli inkişaf bankı olmayan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 10%-dək;

4.1.4.2.3. minimum 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 80%-dək;

4.1.5. Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları üzrə:

4.1.5.1. hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 30%-dək;

4.1.5.2. hesabat tarixinə ödəmə vaxtı 31–45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 10%-dək;

4.1.6. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:

4.1.6.1. bildirilmiş, lakin tənzimlənməmiş zərərələr ehtiyatında təkrarsığortaçıların payı – sığorta ehtiyatlarının 100%-dək;

4.1.6.2. digər ehtiyatlarda təkrarsığortaçıların payı – sığorta ehtiyatlarının 60%-dək;

4.1.7. Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc (əsas məbləğ) verilmiş pul məbləğləri – riyazi ehtiyatların (riyazi ehtiyatlarda təkrarsığortaçıların payı çıxılmaqla) 50%-dək.

4.2. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatları təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Qaydanın 3.1-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınmış məbləğlərin bu Qaydanın 4.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.

4.3. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatların məbləğindən az olmamalıdır.

4.4. Bu Qaydanın 4.1-ci bəndi üzrə ölkə xaricində olan bütün investisiyalar ümumilikdə sığorta ehtiyatlarının 30%-i hissəsində nəzərə alınır.

4.5. Bu Qaydanın 4.1.2-ci yarımbəndi üzrə bütün investisiyalar ümumilikdə sığorta ehtiyatlarının 80%-i, bu Qaydanın 4.1.3-cü yarımbəndi üzrə bütün investisiyalar isə ümumilikdə sığorta ehtiyatlarının 20%-i hissəsində nəzərə alınır.

5. Sığortaçının öz vəsaiti və bu vəsaitin investisiyası

5.1. Sığortaçının öz vəsaiti bu Qaydanın 1 nömrəli Əlavəsində müəyyən olunmuş düsturla hesablanır.

5.2. Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:

5.2.1. Dövlət qiymətli kağızları:

5.2.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%;

5.2.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:

5.2.1.2.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 100%;

5.2.1.2.2. 3-cü kredit reyting qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – 100%;

5.2.1.2.3. bu Qaydanın 5.2.1.2.2-ci yarımbəndində göstərilənlər istisna olmaqla, 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 0%;

5.2.2. Bank hesablarındakı pul vəsaitləri:

5.2.2.1. ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

5.2.2.1.1. ölkə kredit reytingindən maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;

5.2.2.1.2. ölkə kredit reytingindən 6 pillə və daha aşağı olan və ya kredit reytinginə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 80%;

5.2.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – 80%;

5.2.2.2. ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

5.2.2.2.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;

5.2.2.2.2. 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 0%;

5.2.3. Daşınmaz əmlakın balans dəyəri – 70%;

5.2.4. Qeyri-dövlət qiymətli kağızları:

5.2.4.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

5.2.4.1.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;

5.2.4.1.2. 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;

5.2.4.2. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

5.2.4.2.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%;

5.2.4.2.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 100%;

5.2.4.2.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 100%;

5.2.4.2.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:

5.2.4.2.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;

5.2.4.2.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;

5.2.4.2.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:

5.2.4.2.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 20%;

5.2.4.2.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;

5.2.4.3. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

5.2.4.3.1. minimum 2-ci kredit reyting qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;

5.2.4.3.2. 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;

5.2.5. Hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər:

5.2.5.1. əlaqəli şəxs olan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 50%;

5.2.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 80%;

5.2.6. Öz işçilərinə borc verilmiş pul vəsaitləri – 50%.

6. Sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmalı olan diversifikasiya normaları

6.1. Sığortaçının məcmu kapitalının hesablanması zamanı bu hesablama nəzərə alınan aktivlərin balans dəyərlərinə bu Qaydanın 5.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin həmin məbləğlərin cəminə olan nisbətinin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:

6.1.1. Dövlət qiymətli kağızları:

6.1.1.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%-dək;

6.1.1.2. xarici ölkələrin dövlət qiymətli kağızları:

6.1.1.2.1. minimum 1-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 30%-dək;

6.1.1.2.2. 2-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – bir ölkə üzrə 10%-dən çox olmamaq şərtilə, ümumilikdə 20%-dək;

6.1.1.2.3. 3-cü kredit reyting qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – bir ölkə üzrə 5%-dən çox olmamaq şərtilə, ümumilikdə 10%-dək;

6.1.2. Bank hesablarındakı pul vəsaitləri:

6.1.2.1. ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

6.1.2.1.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 20%-dən artıq olmamaq şərtilə, ümumilikdə 50%-dək;

6.1.2.1.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, ümumilikdə 80%-dək;

6.1.2.1.3. investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – bir investisiya şirkətində 20%-dən artıq olmamaq şərtilə, ümumilikdə 50%-dək;

6.1.2.2. ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

6.1.2.2.1. əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

6.1.2.2.1.1. 0-cı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 15%-dək;

6.1.2.2.1.2. 1-ci və 2-ci kredit reyting qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;

6.1.2.2.2. əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:

6.1.2.2.2.1. 0-cı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 30%-dək;

6.1.2.2.2.2. 1-ci və 2-ci kredit reyting qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – bir bankda 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 20%-dək;

6.1.3. Daşınmaz əmlakın balans dəyəri:

6.1.3.1. sığortaçının mülkiyyətində olan və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan daşınmaz əmlakın balans dəyəri – bir daşınmaz əmlakda 5%-dən artıq olmamaq şərtilə, ümumilikdə 10%-dək;

6.1.3.2. sığortaçının mülkiyyətində olan investisiya məqsədli digər daşınmaz əmlakın balans dəyəri – bir daşınmaz əmlakda 10%-dən artıq olmamaq şərtilə, ümumilikdə 20%-dək;

6.1.4. Qeyri-dövlət qiymətli kağızları:

6.1.4.1. yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

6.1.4.1.1. dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%-dək;

6.1.4.1.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 50%-dək;

6.1.4.1.3. hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 50%-dək;

6.1.4.1.4. Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:

6.1.4.1.4.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərti, ümumilikdə 15%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərti, ümumilikdə 10%-dək;

6.1.4.1.4.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 15%-dən artıq olmamaq şərti, ümumilikdə 30%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 10%-dən artıq olmamaq şərti, ümumilikdə 20%-dək;

6.1.4.1.5. Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:

6.1.4.1.5.1. əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərti, ümumilikdə 10%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 2%-dən artıq olmamaq şərti, ümumilikdə 5%-dək;

6.1.4.1.5.2. əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

1. ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir hüquqi şəxs üzrə 5%-dən artıq olmamaq şərti, ümumilikdə 10%-dək;

2. ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 5%-dək;

6.1.4.2. xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

6.1.4.2.1. çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:

6.1.4.2.1.1. minimum 1-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərti, ümumilikdə 30%-dək;

6.1.4.2.1.2. 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – bir çoxtərəfli inkişaf bankı üzrə 10%-dən çox olmamaq şərtilə, ümumilikdə 20%-dək;

6.1.4.2.2. minimum 2-ci kredit reyting qrupuna daxil olan və çoxtərəfli inkişaf bankı olmayan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 10%-dək;

6.1.4.2.3. minimum 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%-dək;

6.1.5. Bir hüquqi şəxsin nizamnamə kapitalında payı 5%-dən artıq olmamaq şərtilə, hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – ümumilikdə 10%-dək;

6.1.6. Bir işçiyə verilən borcun ümumi məbləği 1%-dən artıq olmamaq şərtilə, öz işçilərinə borc verilmiş pul vəsaitləri – ümumilikdə 5%-dək.

6.2. Bu Qaydanın 6.1-ci bəndi üzrə ölkə xaricində olan bütün investisiyalar ümumilikdə öz vəsaitin 30%-i hissəsində nəzərə alınır.

6.3. Bu Qaydanın 6.1.2-ci yarımbəndi üzrə bütün investisiyalar ümumilikdə öz vəsaitin 80%-i, bu Qaydanın 6.1.3-cü yarımbəndi üzrə bütün investisiyalar isə ümumilikdə öz vəsaitin 20%-i hissəsində nəzərə alınır.

7. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin və sığortaçının öz vəsaitinin investisiyası ilə bağlı digər tələblər

7.1. Hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bir hissəsi təmin olunan zaman həmin hissə bu Qaydanın 2 nömrəli Əlavəsinin 4.1.3-cü yarımbəndində təsnifləşdirilərək müvafiq əmsallar tətbiq edilir. Həmin qeyri-dövlət qiymətli kağızının təmin olunmayan hissəsi isə müvafiq göstəricilərə uyğun olaraq bu Qaydanın 2 nömrəli Əlavəsinin 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərində təsnifləşdirilərək müvafiq əmsallar tətbiq olunur.

7.2. Sığortaçı tərəfindən girov qoyulmuş aktivlər sığorta ehtiyatlarının təmin edilməsində və məcmu kapitalın hesablanmasında iştirak etmir. Həmin aktivlər yalnız müvafiq əməliyyatlar üzrə yaranan balans öhdəliklərinin təmin edilməsində istifadə olunmalıdır. Bu aktivlərin fərqləndirilməsi üçün bu Qaydanın 2 nömrəli Əlavəsində göstərilən hesabat formasında aktivin adının qarşısında "(Sığortaçı tərəfindən girov qoyulmuş)" sözləri yazılmalıdır.

7.3. Sığortaçıya girov qoyulmuş aktivlər sığorta ehtiyatlarının təmin edilməsində iştirak etmir. Məcmu kapitalın hesablanmasında isə həmin aktivlərə girov şəklində təminat kimi çıxış edən aktivlərin təsnifatına uyğun olaraq müvafiq əmsallar tətbiq edilməlidir. Həmin aktivlərin fərqləndirilməsi üçün bu Qaydanın 2 nömrəli Əlavəsində göstərilən hesabat formasında aktivin adının qarşısında "(Sığortaçıya girov qoyulmuş)" sözləri yazılmalıdır.

7.4. Bu Qaydanın 3 nömrəli Əlavəsində müəyyən edilmiş hesabat formasında sığorta fəaliyyəti ilə bağlı olan balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla) və

sığorta fəaliyyəti ilə bağlı olmayan qısamüddətli öhdəliklər, daşınmaz əmlak və qeyri-dövlət qiymətli kağızları istisna olmaqla, digər likvid aktivlərlə təmin edilir.

7.5. Bu Qaydanın 3-6-cı hissələrində banklara münasibətdə ölkə kredit reytingindən maksimum 5 pillə, hüquqi şəxslərə münasibətdə isə ölkə kredit reytingindən maksimum 2 pillə aşağı kredit reytingi dedikdə hər bir halda "B-" və ya ona ekvivalent olan digər kredit reytinginə qədər olan kredit reytingləri nəzərdə tutulur. Bu halda "B-" və ya ona ekvivalent olan digər kredit reytingindən daha aşağı reytingə malik olan bankın kredit reytingi ölkə kredit reytinginə münasibətdə 5 pillədən, hüquqi şəxsin kredit reytingi isə ölkə kredit reytinginə münasibətdə 2 pillədən aşağı sayılır.

8. Sığortaçının məcmu kapitalının hesablanması qaydası

Məcmu kapital bu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərlərinə bu Qaydanın 5.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin bu Qaydanın 6.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.

9. Sığortaçının investisiya əməliyyatları, öz vəsaiti və məcmu kapitalı haqqında hesabatlar

9.1. İntestisiya əməliyyatları, öz vəsaiti və məcmu kapitalı haqqında hesabatlar sığortaçılar tərəfindən bu Qaydanın 2 və 3 nömrəli Əlavələrində müəyyən edilmiş müvafiq formalarda, aşağıdakı tələblərə riayət olunmaqla rüblük olaraq tərtib edilməli və hər rüb başa çatdıqdan sonra 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elektron sistemi vasitəsi ilə təqdim olunmalıdır:

9.1.1. hesabatlarda tələb olunan göstəricilər müvafiq hesabat formasına uyğun olaraq tam və düzgün əks etdirilməlidir;

9.1.2. hesabatlar sığortaçının İdarə Heyətinin sədri və baş mühasibinin (və ya onların vəzifələrini müvəqqəti icra edən şəxslər) gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir;

9.1.3. hesabatlarda müvafiq məbləğlər hesabat tarixinin sonuna Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla ifadə olunmalıdır;

9.1.4. hesabatlarda göstərilən məbləğlər əlli qəpikdən az olduqda sıfır, əlli qəpiyə bərabər və ya ondan çox olduqda isə bir manat kimi qeyd edilməlidir;

9.1.5. hesabatlarda hər hansı formada düzəliş edilməsinə və ya pozulmuş, yaxud tam və ya qismən oxunmayan məlumatların mövcudluğuna yol verilmir.

9.2. Bu Qaydanın 9.1-ci bəndində müəyyən edilmiş tələblərə uyğun gəlməyən hesabatlar təhlil edilmədən geri qaytarılır.

10. Keçid müddəalar

10.1. Sığortaçılar bu Qayda qüvvəyə mindiyi tarixdən etibarən növbəti 1 (bir) il ərzində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrində müəyyən edilmiş hesabatlarla bərabər

bu Qaydanın 5 nömrəli Əlavəsində göstərilən tələblərə uyğun olaraq investisiya əməliyyatlarına dair hesabatları da Mərkəzi Banka təqdim etməlidirlər.

10.2. Bu Qaydanın 9-cu hissəsinin tələbləri bu Qaydanın 5 nömrəli Əlavəsinə uyğun olaraq təqdim edilən hesablara da şamil edilir.

10.3. Bu Qaydanın qüvvəyə mindiyi tarixdən etibarən növbəti 1 (bir) il ərzində sığortaçının öz vəsaitinin və məcmu kapitalının yekun məbləği aşağıdakı qaydada hesablanır:

$$\begin{aligned}\ddot{O}_V &= \alpha_1 * \ddot{O}_{V_1} + \alpha_2 * \ddot{O}_{V_2} \\ M_K &= \alpha_1 * M_{K_1} + \alpha_2 * M_{K_2}\end{aligned}$$

burada:

\ddot{O}_V – sığortaçının öz vəsaitinin yekun məbləğidir;

\ddot{O}_{V_1} – müvafiq hesabat tarixində bu Qaydanın 5 nömrəli Əlavəsinin tələblərinə uyğun hesablanmış öz vəsaitin məbləğidir;

\ddot{O}_{V_2} – müvafiq hesabat tarixində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun hesablanmış öz vəsaitin məbləğidir;

M_K – sığortaçının məcmu kapitalının yekun məbləğidir;

M_{K_1} – müvafiq hesabat tarixində bu Qaydanın 5 nömrəli Əlavəsinin tələblərinə uyğun hesablanmış məcmu kapitalın məbləğidir;

M_{K_2} – müvafiq hesabat tarixində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun hesablanmış məcmu kapitalın məbləğidir;

α_1 – aşağıdakı cədvəldə əks olunan və müvafiq hesabat tarixində bu Qaydanın 5 nömrəli Əlavəsinin tələblərinə uyğun hesablanmış öz vəsaitin və məcmu kapitalın məbləğinə tətbiq olunan əmsaldır;

α_2 – aşağıdakı cədvəldə əks olunan və müvafiq hesabat tarixində bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun hesablanmış öz vəsaitin və məcmu kapitalın məbləğinə tətbiq olunan əmsaldır.

Əmsallar	IV rüb 2023	I rüb 2024	II rüb 2024	III rüb 2024	IV rüb 2024
α_1	100%	75%	50%	25%	0%
α_2	0%	25%	50%	75%	100%

10.4. Sığortaçılar bu Qayda qüvvəyə mindiyi tarixdən 1 (bir) il sonra yalnız bu Qaydanın 2 və 3 nömrəli Əlavələrinin tələblərinə uyğun olaraq hazırlanmış hesabatları Mərkəzi Banka təqdim etməlidirlər.

Sığortaçının öz vəsaitinin hesablanması qaydası

$$A = B - \max(C - (\max(D1 - 0.3 * E, 0) + \max(D2 * 0.8 - 0.1 * E, 0)), 0) - \max(F1, E + (F1 - F2)) - G - H - \dot{I} - J$$

burada:

A – sığortaçının öz vəsaitidir;

B – sığortaçının aktivlərinin məcmu balans dəyəridir;

C – sığortaçının sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləridir (sığorta ehtiyatları çıxılmaqla);

D1 – ödəmə vaxtı 30 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqlarıdır;

D2 – ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqlarıdır;

E – sığorta ehtiyatlarıdır;

F1 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinin məcmu məbləğidir;

F2 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmidir;

G – sığortaçının sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləridir (girov şəklində təminat kimi verilən aktivlər üzrə öhdəliklər istisna olmaqla);

H – girov şəklində təminat kimi verilən aktivlərin balans dəyəridir;

I – sığortaçının balansdankənar öhdəlikləridir (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmidir);

J – Qanunun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlərin qrupuna aid olmayan və (və ya) sığorta ehtiyatlarını təmin edən vəsaitlərin və sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmayan digər aktivlərin məcmu balans dəyəridir.

*“Sığortaçıların investisiya əməliyyatları
ilə bağlı Qayda”ya Əlavə 2*

Forma №HB1

Sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsi və məcmu kapitalı haqqında hesabat

Sığortaçının (təkrarsığortaçının) adı: _____

Hesabat dövrü: _____

Sıra sə və	Aktivlərin ad	Aktiv	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası	Sığortaçının öz vəsaitlərinin investisiyası
------------------	------------------	-------	--	---

1	
2	
3	
4	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərləri
5	“ Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” nın 3.1.1.-3.1.7-ci yarımbəndlərində göstərilən əmsallar, %
6	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlər (süt.4 x süt.5)
7	“ Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” nın 4.1.1-4.1.7-ci yarımbəndlərində göstərilən müvafiq sığorta ehtiyatları
8	Faktiki diversifikasiya faizləri ((süt.6 / süt.7) x 100%)
9	“ Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” nın 4.1.1-4.1.7-ci yarımbəndlərində göstərilən diversifikasiya faizləri, %
10	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələri (süt.8 ≤ süt.9 olduqda süt.6; əks halda süt.7 x süt.9)
11	Məcmu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərləri
12	“ Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” nın 5.2.1-5.2.6-cı yarımbəndlərində göstərilən əmsallar, %
13	Məcmu kapitalı təşkil edən məbləğlər (süt.11 x süt.12)
14	Faktiki diversifikasiya faizləri ((süt.13 / süt.13-ün yekunu) x 100%)
15	“ Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” nın 6.1.1-6.1.6-cı yarımbəndlərində göstərilən diversifikasiya faizləri, %
16	Məcmu kapitalı təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələri (süt.14 ≤ süt.15 olduqda süt.13; əks halda süt.13-ün yekunu x süt.15)

1	Dövlət qiymətli kağızları, o cümlədən:			X	X	X	X	X	X		X		X	X	X
1.1.	Azərbaycan Respublikasının dövlət qiymətli kağızları			100				100			100			100	
1.1.1.				100				100			100			100	
1.1.2.				100				100			100			100	
...				100				100			100			100	
1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
1.2.	xarici ölkələrin dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
1.2.1.	minimum 1-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları			100				30			100			30	
1.2.1.1.				100				30			100			30	
1.2.1.2.				100				30			100			30	
...				100				30			100			30	
1.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
1.2.2.	2-ci kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları			100				20			100			20	
1.2.2.1.				100				10			100			10	
1.2.2.2.				100				10			100			10	
...				100				10			100			10	

1.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
1.2.3.	3-cü kredit reyting qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar			100				10			100			10	
1.2.3.1.				100				5			100			5	
1.2.3.2.				100				5			100			5	
...				100				5			100			5	
1.2.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
1.2.4.	1.2.3-cü yarımbənd istisna olmaqla, 2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları			0				0			0			0	
1.2.4.1.				0				0			0			0	
1.2.4.2.				0				0			0			0	
...				0				0			0			0	
1.2.4 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	

2	Bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X
2.1.	ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X
2.1.1.	əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X
2.1.1.1.	ölkə kredit reytingindən maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			100				50			100			50	
2.1.1.1.1.				100				20			100			20	
2.1.1.1.2.				100				20			100			20	
...				100				20			100			20	
2.1.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1.1.2.	ölkə kredit reytingindən 6 pillə və daha aşağı olan və ya kredit reytinginə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			80				50			80			50	
2.1.1.2.1.				80				20			80			20	

2.1.1.2.2.				80				20			80			20	
...				80				20			80			20	
2.1.1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1.2.	əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X
2.1.2.1.	ölkə kredit reytinqindən maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			100				80			100			80	
2.1.2.1.1.				100				30			100			30	
2.1.2.1.2.				100				30			100			30	
...				100				30			100			30	
2.1.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1.2.2.	ölkə kredit reytinqindən 6 pillə və daha aşağı olan və ya kredit reytinginə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			80				80			80			80	
2.1.2.2.1.				80				30			80			30	

2.1.2.2.2.				80				30			80			30	
...				80				30			80			30	
2.1.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1.3.	investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi			80				50			80			50	
2.1.3.1.				80				20			80			20	
2.1.3.2.				80				20			80			20	
...				80				20			80			20	
2.1.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.2.	ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X
2.2.1.	əlaqəli şəxs olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X

2.2.1.1.	0-cı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			100				15		100			15	
2.2.1.1.1.				100				5		100			5	
2.2.1.1.2.				100				5		100			5	
...				100				5		100			5	
2.2.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	
2.2.1.2.	1-ci və 2-ci kredit reyting qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			100				10		100			10	
2.2.1.2.1.				100				5		100			5	
2.2.1.2.2.				100				5		100			5	
...				100				5		100			5	
2.2.1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	
2.2.1.3.	2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			0				0		0			0	
2.2.1.3.1.				0				0		0			0	
2.2.1.3.2.				0				0		0			0	
...				0				0		0			0	

2.2.1.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.2.2.	əlaqəli şəxs olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			X	X	X	X	X	X		X		X	X	X
2.2.2.1.	0-cı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			100				30			100			30	
2.2.2.1.1.				100				10			100			10	
2.2.2.1.2.				100				10			100			10	
...				100				10			100			10	
2.2.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.2.2.2.	1-ci və 2-ci kredit reyting qruplarına daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			100				20			100			20	
2.2.2.2.1.				100				10			100			10	
2.2.2.2.2.				100				10			100			10	
...				100				10			100			10	
2.2.2.2 üzrə		X	X	X	X	X	X	X		X	X	X	X	X	

aralıq yekun															
2.2.2.3.	2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri			0				0			0			0	
2.2.2.3.1.				0				0			0			0	
2.2.2.3.2.				0				0			0			0	
...				0				0			0			0	
2.2.2.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
3	Daşınmaz əmlak, o cümlədən:			X	X	X	X	X	X		X		X	X	X
3.1.	sığortaçının mülkiyyətində olan və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan daşınmaz əmlakın balans dəyəri			70				10			70			10	

3.1.1.				70				5			70			5	
3.1.2.				70				5			70			5	
...				70				5			70			5	
3.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
3.2.	sığortanın mülkiyyətində olan investisiya məqsədli digər daşınmaz əmlakın balans dəyəri			70				20			70			20	
3.2.1.				70				10			70			10	
3.2.2.				70				10			70			10	
...				70				10			70			10	
3.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4	Qeyri-dövlət qiymətli kağızları, o cümlədən			X	X	X	X	X	X		X		X	X	X
4.1.	yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.1.	dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları			100				100			100			100	
4.1.1.1.				100				100			100			100	

4.1.1.2.				100				100			100			100	
...				100				100			100			100	
4.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.2.	Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları			100				50			100			50	
4.1.2.1.				100				50			100			50	
4.1.2.2.				100				50			100			50	
...				100				50			100			50	
4.1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.3.	hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi			100				50			100			50	
4.1.3.1.				100				50			100			50	
4.1.3.2.				100				50			100			50	
...				100				50			100			50	
4.1.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	

4.1.4.	Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.4.1.	əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.4.1.1.	ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri- dövlət qiymətli kağızları			60				15			60			15	
4.1.4.1.1.1.				60				5			60			5	
4.1.4.1.1.2.				60				5			60			5	
...				60				5			60			5	
4.1.4.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.4.1.2.	ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri- dövlət qiymətli kağızları			40				10			40			10	
4.1.4.1.2.1.				40				5			40			5	
4.1.4.1.2.2.				40				5			40			5	
...				40				5			40			5	

4.1.4.1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.4.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.4.2.	əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.4.2.1.	ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri- dövlət qiymətli kağızları			80				30			80			30	
4.1.4.2.1.1.				80				15			80			15	
4.1.4.2.1.2.				80				15			80			15	
...				80				15			80			15	
4.1.4.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.4.2.2.	ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-			60				20			60			20	

	dövlət qiymətli kağızları														
4.1.4.2.2.1.				60				10			60			10	
4.1.4.2.2.2.				60				10			60			10	
...				60				10			60			10	
4.1.4.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.4.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.4 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5.	Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.5.1.	əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.5.1.1.	ölkə kredit reytingindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			30				10			30			10	
4.1.5.1.1.1.				30				2			30			2	
4.1.5.1.1.2.				30				2			30			2	

...				30				2			30			2	
4.1.5.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5.1.2.	ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri- dövlət qiymətli kağızları			20				5			20			5	
4.1.5.1.2.1.				20				2			20			2	
4.1.5.1.2.2.				20				2			20			2	
...				20				2			20			2	
4.1.5.1.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5.2.	əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.1.5.2.1.	ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-			40				10			40			10	

	dövlət qiymətli kağızları														
4.1.5.2.1.1.				40				5			40			5	
4.1.5.2.1.2.				40				5			40			5	
...				40				5			40			5	
4.1.5.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5.2.2.	ölkə kredit reytingindən 3 pillə və daha aşağı olan və ya kredit reytingi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			30				5			30			5	
4.1.5.2.2.1.				30				5			30			5	
4.1.5.2.2.2.				30				5			30			5	
...				30				5			30			5	
4.1.5.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1.5 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	

4.2.	xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.2.1.	çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.2.1.1.	minimum 1-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			100				30			100			30	
4.2.1.1.1.				100				10			100			10	
4.2.1.1.2.				100				10			100			10	
...				100				10			100			10	
4.2.1.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.1.2.	2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			100				20			100			20	
4.2.1.2.1.				100				10			100			10	
4.2.1.2.2.				100				10			100			10	
...				100				10			100			10	
4.2.1.2 üzrə		X	X	X	X	X	X	X		X	X	X	X	X	

aralıq yekun															
4.2.1.3.	2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			0				0			0			0	
4.2.1.3.1.				0				0			0			0	
4.2.1.3.2.				0				0			0			0	
...				0				0			0			0	
4.2.1.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.2.	çoxtərəfli inkişaf bankı olmayan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.2.2.1.	minimum 2-ci kredit reyting qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			100				10			100			10	
4.2.2.1.1.				100				10			100			10	
4.2.2.2.2.				100				10			100			10	

...				100				10			100			10	
4.2.2.1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.2.2.	2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları			0				0			0			0	
4.2.2.2.1.				0				0			0			0	
4.2.2.2.2.				0				0			0			0	
...				0				0			0			0	
4.2.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.3.	çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri- dövlət qiymətli kağızları			X	X	X	X	X	X		X		X	X	X
4.2.3.1.	minimum 2-ci kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan			100				80			100			80	

	qeyri-dövlət qiymətli kağızları														
4.2.3.1.1.				100				80			100			80	
4.2.3.1.2.				100				80			100			80	
...				100				80			100			80	
4.2.3.1. üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.3.2.	2-ci kredit reyting qrupundan aşağı kredit reyting qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən ölkə ərazisində buraxılan qeyri-dövlət qiymətli kağızları			0				0			0			0	
4.2.3.2.1.				0				0			0			0	
4.2.3.2.2.				0				0			0			0	
...				0				0			0			0	
4.2.3.2. üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2.3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4.2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	

5	Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları			X	X	X	X	X	X	X	X	X	X	X	X
5.1.	hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları			100				30		X	X	X	X	X	X
5.2.	hesabat tarixinə ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları			80				10		X	X	X	X	X	X
5.3.	hesabat tarixinə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları			0				0		X	X	X	X	X	X
5 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	X
6	Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, o cümlədən:			X	X	X	X	X	X	X	X	X	X	X	X
6.1.	bildirilmiş, lakin tənzimlənməmiş			100				100		X	X	X	X	X	X

	zərərər ehtiyatında təkrarsığortaçıların payı														
6.2.	digər ehtiyatlarda təkrarsığortaçıların payı			100				60		X	X	X	X	X	X
6 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	X
7															
7	Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc (əsas məbləğ) verilmiş pul məbləğləri			100				50		X	X	X	X	X	X
7.1.				100				50		X	X	X	X	X	X
7.2.				100				50		X	X	X	X	X	X
...				100				50		X	X	X	X	X	X
7 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	X
8															
8	Hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər, o cümlədən:		X	X	X	X	X	X	X		X		X	X	X
8.1.	əlaqəli şəxs olan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər		X	X	X	X	X	X	X		50			10	
8.1.1.			X	X	X	X	X	X	X		50			5	

10.2.			X	X	X	X	X	X	X	X	X	X	X	X	X
...			X	X	X	X	X	X	X	X	X	X	X	X	X
CƏMI				X	X	X	X	X			X		X	X	

Qeyd:

1. 2-ci sütunda "Digər aktivlər" dedikdə, həmin sütun üzrə 1-9-cu bəndlərdə göstərilən aktivlər istisna olmaqla balansın aktiv hissəsi üzrə digər aktivlər başa düşülür və onlar hesabatda ardıcıl (balansın aktiv hissəsinə müvafiq olaraq) yazılmalıdır.

2. 10-cu sütunun yekunu sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini göstərir.

3. 16-cı sütunun yekunu məcmu kapitalın məbləğini göstərir.

4. 11-ci sütunun yekunu Forma №HB2-də hesablanan sığortaçının öz vəsaitinin məbləğindən çox olmamalıdır.

5. 2-ci sütunda adları qeyd olunan aktivlər 1-ci sütunda bəndlər, yarımbəndlər və altbəndlər vasitəsilə sıralanır.

6. Altbəndlərə ayrılan yarımbəndlərin altbəndlərində "Aralıq yekun" sətirləri üzrə 10-cu və 16-cı sütunların hər birində konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi, yarımbəndlər üzrə "Aralıq yekun"larda müvafiq altbəndlərin "Aralıq yekun"larının cəmi, bəndlər üzrə "Aralıq yekun"larda isə müvafiq yarımbəndlərin "Aralıq yekun"larının cəmi göstərilir.

7. Altbəndlərə ayrılmayan yarımbəndlərin hər bir "Aralıq yekun" sətirləri üzrə 10-cu və 16-cı sütunlarda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi, bəndlər üzrə "Aralıq yekun"larda isə müvafiq yarımbəndlərin "Aralıq yekun"larının cəmi göstərilir.

Forma №HB2

Sığortaçının öz vəsaiti haqqında hesabat

Sığortaçının (təkrarsığortaçının) adı: _____

Hesabat dövrü: _____

Sıra sayı	Göstəricilərin adı	Sətrin kodu	Məbləğ (manatla)
1	Aktivlərin məcmu dəyəri	1000	
2	Ödəmə vaxtı 30 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları	1100	
3	Ödəmə vaxtı 31–45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları	1150	
4	Sığorta ehtiyatları	1200	
5	Aralıq nəticə (əgər «1100» - «1200» * 0,3 ≥ 0, onda «1100» - «1200» * 0,3; «1100» - «1200» * 0,3 < 0 isə onda 0) + (əgər «1150» * 0,8 - «1200» * 0,1 ≥ 0, onda «1150» * 0,8 - «1200» * 0,1; «1150» * 0,8 - «1200» * 0,1 < 0 isə onda 0)	1300	
6	Sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla)	1400	
7	Aralıq nəticə (əgər «1400» - «1300» ≥ 0, onda «1400» - «1300»; «1400» - «1300» < 0 isə onda 0)	1500	
8	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin məcmu dəyəri	1600	
9	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmi	1650	

10	Aralıq nəticə (əgər «1650» - «1200» ≥ 0 , onda «1600»; «1650» - «1200» < 0 isə onda «1200» + («1600» - «1650»))	1700	
11	Sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləri (girov şəklində təminat kimi verilən aktivlər üzrə öhdəliklər istisna olmaqla)	1800	
12	Girov şəklində təminat kimi verilən aktivlərin balans dəyəri	1850	
13	Balansdan kənar öhdəliklər (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi)	1900	
14	"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlər qrupuna aid olmayan və (və ya) sığorta ehtiyatlarını təmin edən vəsaitlərin və sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmayan digər aktivlərin məcmu balans dəyəri	2000	
15	Sığortaçının öz vəsaiti («1000» - «1500» - «1700» - «1800» - «1850» - «1900» - «2000»)	2100	

**Beynəlxalq nüfuzlu reyting agentlikləri tərəfindən verilən kredit reyting
qrupları**

Kredit reyting qrupu	Kredit reytingi			
	Standard& Poor's (S&P)	Fitch Ratings Inc.	Moody's Investors Service	A.M. Best Company
0	AAA	AAA	Aaa	aaa
1	AA+	AA+	Aa1	aa+
	AA	AA	Aa2	aa
	AA-	AA-	Aa3	aa-
2	A+	A+	A1	a+
	A	A	A2	a
	A-	A-	A3	a-
3	BBB+	BBB+	Baa1	bbb+
	BBB	BBB	Baa2	bbb
	BBB-	BBB-	Baa3	bbb-
4	BB+	BB+	Ba1	bb+
	BB	BB	Ba2	bb
	BB-	BB-	Ba3	bb-

Sığortaçıların investisiya əməliyyatları ilə bağlı keçid dövrü üzrə tənzimləmələr

1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası zamanı tətbiq edilən əmsallar

1.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:

1.1.1. dövlət qiymətli kağızları – 100%;

1.1.2. bank hesablarındakı pul vəsaitləri – 100%;

1.1.3. daşınmaz əmlak – 80%;

1.1.4. qeyri-dövlət qiymətli kağızları – 80%;

1.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:

1.1.5.1. hesabat tarixinə ödəmə vaxtı gecikdirilməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 100%;

1.1.5.2. hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 0%;

1.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı – 100%;

1.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri – 100%.

2. Sığorta ehtiyatları təmin edən vəsaitlərin investisiyası zamanı nəzərə alınmalı olan diversifikasiya normaları

2.1. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğinin hesablanması zamanı həmin vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Əlavənin 1.1-ci bəndində göstərilmiş əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:

2.1.1. dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 100%-dək;

2.1.2. bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 80%-dək;

2.1.3. daşınmaz əmlak – bir daşınmaz əmlaka 10%-dən artıq olmamaq şərtilə, sığorta ehtiyatlarının 20%-dək;

2.1.4. qeyri-dövlət qiymətli kağızları – sığorta ehtiyatlarının 15%-dək;

2.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan, hesabat tarixinə ödəmə vaxtı gecikdirilməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – sığorta ehtiyatlarının 30%-dək;

2.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı istisna olmaqla) sığorta ehtiyatlarının (bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı istisna olmaqla) 75%-i həddində qəbul edilir. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı faktiki məbləğdə qəbul olunur;

2.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri – riyazi ehtiyatların (riyazi ehtiyatlarda təkrarsığortaçıların payı çıxılmaqla) 50%-dək.

2.2. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatları təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə bu Əlavənin 1.1-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınmış məbləğlərin bu Əlavənin 2.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.

2.3. Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği həmin ehtiyatların məbləğindən az olmamalıdır.

3. Sığortaçının öz vəsaiti və bu vəsaitin investisiyası

3.1. Sığortaçının öz vəsaiti aşağıdakı düsturla hesablanır:

$$A = B - \max(C - \max(D - 0,3 * E, 0), 0) - \max(F1, E + (F1 - F2)) - G - \dot{I} - J$$

burada:

A – sığortaçının öz vəsaitidir;

B – sığortaçının aktivlərinin məcmu balans dəyəridir;

C – sığortaçının sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləridir (sığorta ehtiyatları çıxılmaqla);

D – ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları;

E – sığorta ehtiyatları;

F1 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinin məcmu məbləğidir;

F2 – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmidir;

G – sığortaçının sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləridir;

İ – sığortaçının balansdan kənar öhdəlikləridir (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmidir);

J – Qanunun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlərin qrupuna aid olmayan aktivlərin məcmu balans dəyəridir.

3.2. Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:

3.2.1. dövlət qiymətli kağızları – 100%;

3.2.2. bank hesablarındakı pul vəsaitləri – 100%;

3.2.3. daşınmaz əmlakın qalıq dəyəri – 80%;

3.2.4. qeyri-dövlət qiymətli kağızları – 80%;

3.2.5. digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 80%;

3.2.6. öz işçilərinə borc verilmiş pul vəsaitləri – 80%.

4. Sığortaçının öz vəsaitlərinin investisiyası zamanı nəzərə alınmalı olan diversifikasiya normaları

4.1. Sığortaçının məcmu kapitalının hesablanması zamanı bu hesablama nəzərə alınan aktivlərin balans dəyərlərinə bu Əlavənin 3.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin həmin məbləğlərin cəminə olan nisbətinin aşağıdakı diversifikasiya normativlərinə cavab verən hissəsi qəbul edilir:

4.1.1. dövlət qiymətli kağızları – 100%-dək;

4.1.2. bank hesablarındakı pul vəsaitləri – bir bankda 30%-dən artıq olmamaq şərti ilə, 80%-dək;

4.1.3. daşınmaz əmlak – bir daşınmaz əmlaka 10%-dən artıq olmamaq şərti ilə, 20%-dək;

4.1.4. qeyri-dövlət qiymətli kağızları – 15%-dək;

4.1.5. bir hüquqi şəxsin nizamnamə kapitalında payı 5%-dən və Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müvafiq hüquqi şəxsin nizamnamə kapitalının 45%-dən artıq olmamaq şərti ilə, digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 10%-dək;

4.1.6. bir işçiyə verilən borcun ümumi məbləği 1%-dən artıq olmamaq şərti ilə öz işçilərinə borc verilmiş pul vəsaitləri – 10%-dək.

5. Sığortaçının məcmu kapitalının hesablanması qaydası

Məcmu kapital bu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərlərinə bu Əlavənin 3.2-ci bəndində göstərilən əmsallar tətbiq edildikdən sonra alınan məbləğlərin bu Əlavənin 4.1-ci bəndində göstərilən diversifikasiya normativlərini aşmayan hissələrinin cəminə bərabərdir.

Forma № HB3

Sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi və məcmu kapitalı haqqında hesabat

Sığortaçının (təkrarsığortaçının) adı: _____
 Hesabat dövrü: _____

Sıra sayı	Aktivlərin adı	Aktivlərin balans dəyərləri	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası							Sığortaçının öz vəsaitlərinin investisiyası					
			Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərləri	Bu Əlavənin 1.1.1-1.1.7-ci yarımbəndlərində göstərilən əmsallar %	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlər (süt.4 x süt.5)	Bu Əlavənin 2.1.1-2.1.7-ci yarımbəndlərində göstərilən müvafiq sığorta ehtiyatları	Faktiki diversifikasiya faizləri ((süt.6 / süt.7) x 100%)	Bu Əlavənin 2.1.1-2.1.7-ci yarımbəndlərində göstərilən diversifikasiya faizləri %	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələri (süt.8 ≤ süt.9 olduqda süt.6; əks halda	Məcmu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərləri	Bu Əlavənin 3.2.1-3.2.6-cı yarımbəndlərində göstərilən əmsallar %	Məcmu kapitalı təşkil edən məbləğlər (süt.11 x süt.12)	Faktiki diversifikasiya faizləri ((süt.13 / süt.13-iiin vəkəmmi)) x 100%	Bu Əlavənin 4.1.1-4.1.6-cı yarımbəndlərində göstərilən diversifikasiya faizləri %	Məcmu kapitalı təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələri (süt.14 ≤ süt.15 olduqda süt.13; əks
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16
1	Dövlət qiymətli kağızları, o cümlədən emissiyalar üzrə:			100				100			100			100	
1.1				100				100			100			100	

1.2				100				100			100			100	
1.3				100				100			100			100	
...				100				100			100			100	
1 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
2	Bank hesablarındakı pul vəsaitləri, o cümlədən bir bankda:			100				80			100			80	
2.1				100				30			100			30	
2.2				100				30			100			30	
2.3				100				30			100			30	
...				100				30			100			30	
2 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
3	Daşınmaz əmlak, o cümlədən bir obyekt üzrə:			80				20			80			20	
3.1				80				10			80			10	
3.2				80				10			80			10	
3.3				80				10			80			10	
...				80				10			80			10	
3 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
4	Qeyri-dövlət qiymətli kağızları, o cümlədən emissiyalar üzrə:			80				15			80			15	

4.1				80				15			80			15	
4.2				80				15			80			15	
4.3				80				15			80			15	
...				80				15			80			15	
4 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	
5	Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları			X	X	X	X	X	X	X	X	X	X	X	X
5.1	ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları			100				30		X	X	X	X	X	X
5.2	ödəmə vaxtı 90 günədən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları			0				0		X	X	X	X	X	X

5 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	X
6	Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, o cümlədən:			X	X	X	X	X	X	X	X	X	X	X	X
6.1	bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı			100				100		X	X	X	X	X	X
6.2	bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı istisna olmaqla digər ehtiyatlarda təkrarsığortaçıların payı			100				50		X	X	X	X	X	X
6 üzrə aralıq yekun		X	X	X	X	X	X	X		X	X	X	X	X	X
7	Həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri			100				50		X	X	X	X	X	X
8	Digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər, o cümlədən bir hüquqi şəxs üzrə:		X	X	X	X	X	X	X		80			10	
8.1			X	X	X	X	X	X	X		80			5	
8.2			X	X	X	X	X	X	X		80			5	

8.3			X	X	X	X	X	X	X		80			5	
...			X	X	X	X	X	X	X		80			5	
8 üzrə aralıq yekun		X	X	X	X	X	X	X	X	X	X	X	X	X	
9	Öz işçilərinə borc verilmiş pul vəsaitləri, o cümlədən bir işçi üzrə:		X	X	X	X	X	X	X		80			10	
9.1			X	X	X	X	X	X	X		80			1	
9.2			X	X	X	X	X	X	X		80			1	
9.3			X	X	X	X	X	X	X		80			1	
...			X	X	X	X	X	X	X		80			1	
9 üzrə aralıq yekun		X	X	X	X	X	X	X	X	X	X	X	X	X	
10	Digər aktivlər, o cümlədən:		X	X	X	X	X	X	X	X	X	X	X	X	X
...	...		X	X	X	X	X	X	X	X	X	X	X	X	X
CƏMI				X	X	X	X	X			X		X	X	

Qeyd:

1. 2-ci sütunda "Digər aktivlər" dedikdə, həmin sütun üzrə 1-9-cu bəndlərdə göstərilən aktivlər istisna olmaqla balansın aktiv hissəsi üzrə digər aktivlər başa düşülür və onlar hesabatda ardıcıl (balansın aktiv hissəsinə müvafiq olaraq) yazılmalıdır.
2. 10-cu sütunun yekunu sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini göstərir.
3. 16-cı sütunun yekunu məcmu kapitalın məbləğini göstərir.
4. 5, 6 və 7-ci sətirlər üzrə göstərilən aktivlərin balans dəyərləri tam məbləğdə 9-cu sütuna yazılır.
5. 11-ci sütunun yekunu Forma №HB4 -də hesablanan sığortaçının öz vəsaitinin məbləğindən böyük olmamalıdır.
6. 2-ci sütundakı 5-ci və 6-cı aktivlərə aid olan "Aralıq yekun" sətirləri istisna olmaqla digər "Aralıq yekun" sətirləri üzrə 10-cu sütunda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya

faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi göstərilir.

7. 2-ci sütundakı 5-ci və 6-cı aktivlərə aid olan "Aralıq yekun" sətirləri üzrə 10-cu sütunda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəmi göstərilir.

8. Hər bir "Aralıq yekun" sətiri üzrə 16-cı sütunda konkret aktivlər qrupu üzrə ayrı-ayrı aktivlərə yönəldilən məbləğlərin həmin aktivlər üçün müəyyən edilmiş diversifikasiya faizlərini aşmayan hissələrinin cəminin və həmin aktivlər qrupuna ümumilikdə yönəldilmiş məbləğlərin bu aktivlər qrupu üçün müəyyən edilmiş diversifikasiya faizini aşmayan hissəsinin kiçiyi göstərilir.

Forma № HB4**Sığortaçının öz vəsaiti haqqında hesabat**

Sığortaçının (təkrarsığortaçının) adı: _____

Hesabat dövrü: _____

Sıra sayı	Göstəricilərin adı	Sətrin kodu	Məbləğ (manatla)
1	Aktivlərin məcmu dəyəri	1000	
2	Ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları	1100	
3	Sığorta ehtiyatları	1200	
4	Aralıq nəticə (əgər «1100» - «1200» * 0,3 ≥ 0, onda «1100» - «1200» * 0,3; «1100» - «1200» * 0,3 < 0 isə onda 0)	1300	
5	Sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla)	1400	
6	Aralıq nəticə (əgər «1400» - «1300» ≥ 0, onda «1400» - «1300»; «1400» - «1300» < 0 isə onda 0)	1500	
7	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin məcmu dəyəri	1600	
8	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normativlərini aşmayan hissələrinin cəmi	1650	
9	Aralıq nəticə (əgər «1650» - «1200» ≥ 0, onda «1600»; «1650» - «1200» < 0 isə «1200» + («1600» - «1650»))	1700	
10	Sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləri	1800	
11	Balansdan kənar öhdəliklər (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi)	1900	
12	"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlər qrupuna aid olmayan aktivlərin məcmu dəyəri	2000	
13	Sığortaçının öz vəsaiti («1000» - «1500» - «1700» - «1800» - «1900» - «2000»)	2100	